

■ **Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə geniş kitab sərgisi açılmışdır.**

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Təhirov açaraq, görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın həyat və yaradıcılığından geniş söhbət açmış, onun Azərbaycanda

sonra zəngin irs qoyub. Aida xanım üç monoqrafiyanın və 70-dən artıq elmi məqalənin müəllifidir. O. həmçinin Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olmuşdur.



“Aida İmanquliyeva – görkəmli şərqşünas alim”

ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk qadın professor olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elmində ilk cığırılar açan görkəmli şəxsiyyətlərdən biri olub, qısa ömür sürməsinə baxmayaraq, dünya şərqşünaslıq elmində özündən

Direktor vurğuladı ki, onun elmi tədqiqatları təkcə Azərbaycan və əski sovet şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını inkişaf etdirib. Aida İmanquliyevanın elmi və təşkilatçılıq fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrlar yetişib, onun

elmi rəhbərliyi ilə namizədlik dissertasiyaları müdafiə edilib, bir sıra beynəlxalq simpoziumlar, konfranslar, respublika səviyyəli elmi tədbirlər keçirilib. Aida xanım Azərbaycan şərqşünaslıq elmini Rusiyada, Ukraynada, Almaniyada, İngiltərədə, Fransada, Özbəkistanda, Gürcüstanda

və bir sıra ölkələrdə layiqincə təmsil edib.

“Aida xanımın daha bir xidməti cəmiyyət üçün layiqli övladlar böyütməsi olub. Həyatını elmə həsr edən böyük qızı Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Bu ailənin ikinci qızı – Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-pre-

zidenti kimi bu gün dövlətimiz və dövlətçiliyimiz üçün çoxsaylı böyük işlər görür”, – deyə K.Təhirov bildirib.

K. Təhirov çıxışında Milli Kitabxana tərəfindən Aida İmanquliyeva haqqında 900 mənbə, 240 səhifədən ibarət fundament bibliografiyanın hazırlandığını xüsusi qeyd edib.

Milli Kitabxananın direktorunun müavirləri Ədibə İsmayılova və Mələk Hacıyeva çıxış edərək Aida İmanquliyevanın zəngin elmi fəaliyyətindən, şərqşünaslığın inkişafındakı müstəsna xidmətlərindən söhbət açıblar.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgidə görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, tərcümə etdiyi, redaktoru olduğu və haqqında yazılan kitablar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

Xalq q zeti.- 2019.- 11 oktyabr.- S.10.